



**Nizami Xudiyev**  
Professor, emeritus  
Elm xadimi

Bu məqaləni yazmaq fikrində deyildim o baxımdan böyük şairimiz, mərhum Məmməd Araz haqqında monoqrafiyanı oxumasaydım. Kafedrada idim, bəzi kitabları vərəqləyirdim. Qapı açıldı, gələn mənim köhnə dostum, məndən həmişə xəbər tutan, tanınmış pedaqoq - alim, analitik qələm sahibi Allahverdi Eminov içəri girməsəydi və "Məmməd Arazın poeziyası" (Bakı, "Elm və Təhsil" nəşriyyatı, 2018. 366 səhifə) kitabını avtoqrafi ilə bağışlamasayıd...

Oxuyur, uzaq illərə qayıdır. Xüsusi, atalı vaxtlarına. Atam Manaf müəllimin lirik şairimiz Məmməd Arazla və onun böyük qardaşı İbrahimle - onlar institutda bir yerde oxumuşdular - səmimi dostluğu vardi. Məmməd Arazın dərin fəlsəfi şeirlərini, lirikasını çox bəyənirdi, onun şeirləri dilinin əzberi di.

Azərbaycan, qayalarda bitən bir çiçək, Azərbaycan, çiçəklərin içində bir qaya. Mənim könlüm bu torpağı vəf eyləyərək, Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan, mayası nur, qayəsi nur ki Hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyəndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər.

Atam böyük fərqli dostunun poetik şeirini əzbərdən söylər, sonra da üzünü mənə tutub deyərdi:

- Nizami, Məmməd Arazın şeirləri mənə ona görə doğmadır ki, onun gəzib dolaşlığı yerleri mən də qarış-qarış gəzmişəm, onun sonsuz məhəbbətə vəsl etdiyi bulaqları, meşələri, dağları, dərələri, qayaları, yamacları mən də doyunca seyr etmişəm. Mənim şair dostum Vətən sevgisini oxucusuna hər kəsin deyə bilmədiyi tərzdə çatdırır.

Onun Vətən sevgisi, onun bu sevgini oxucuya aşılamaq qabiliyyəti bənzərsizdir. Görünür, Məmməd Araz kim mi şair olmaq üçün xalqın bütün maddi, mənəvi sərvətlərini təkcə bilmək

yox, həm də incədən-incəyə duymaq, sevmək lazımdır.

**Səndən ötən mənə dəydi,  
Məndən ötən sənə dəydi.  
Səndən, məndən ötən zərbə,  
Vətən, Vətən, sənə dəydi...**

Vətən sevgisini hər bir insan öz təleyi ölçüsündə: sənətində, peşəsində, əməlində, bir sözə, duyğularında, hissəyatında yaşayır və yaşıdadır. Belə düşünürəm ki, orijinal qələmə, tematikasına malik ədəbiyyatşunas, pedaqoq S.Vurğun, Musa Yaqub, Adil Cəmil haqqında sanballı monoqrafiyalar müəllifi Allahverdi Eminovu nədənse lazımlıca tanımir, qiymətləndirmirik. Çünkü o, son dərəcə təvazökar insandır, onu yaxından tanıdığını üçün isarımada qalıram. Xüsusən, Məmməd Arazın poeziyasının poetikasına dərinliyi ilə, estetik meyari ilə yanaşan müəllif tamam fərqli üslubda mövzunu araşdırmışdır. Bunu məhz kitabına yazdığı ön sözündə hiss etmək çətin olmadı mənim üçün. M.Arazın şeir dünyasının mühüm çalarlarını: göz-lənilməz məqamları, sətiraltı nüansları, poetik "kodu"nu və sairi açıqlayır, sanki deyəcəyinin fabulası hesab edir: "Məmməd Arazın poeziyasında zamanın nəbzi döyüñür, onunla dövr arasında adekvantlıqla qeyri - adekvatlıq arasında bir harmoniya qurulur, öz yaradıcılığını subyektiv illuziyalardan kənardə saxlayır. Əlbəttə, belə hallarda şeir janrına xas rəmzləşdirmə daha qabarıq üzə çıxır..."

Mən mərhum şairimiz Əli Kərimin "Vəsiyyət" şeirini dəfələrlə oxumüşəm, bir insan itgisin ağırlığını dadmışam. Şairin uşaqlarına öyüdüdür. Atam ağır xəstə olanda, son dəqiqələrində bizi vəsiyyət elədi. Müəllim - pedaqoq vəsiyyəti idi. Məmməd Arazın "Vəsiyyət"ində fəlsəfi motiv qara rəngi işləqəndir, kədər bu rəngə boyanır və elə bil şairin ömründən keçmişdir. Allahverdi Eminov sual verir: - Bəs nə üçün qara rəng? Bəlkə rəmzileşdirilmişdir bu rəngi? Bəlkə qara torpağa haçansa qovuşacağı üçündür? Həqiqətən, bu sualların mənə yükü vardır.

**...Mən o rəngi sevərdim,  
Boynu bükülü dərdim,  
Pardaxlı sevincim  
O rəngdə geyinərdi.  
Mən o rəngi sevərdim.**

Rəngdən danışan A.Eminov şairdə "gecə" məfhumuna öz münasibətini bildirir və yazar ki, Məmməd Araz poeziyasında "gecə" nə sirdir qırmızı xət-lə keçir? Gündüzlər daim hərəkətdə, insanlar qaynaşmada, beyinlər düşüncədə - bu "Üçlük"dən sonra gecə həyati başlayır. Gecə növbəsində çalışınlar üçün nə fərqi: qaranlıqdakı ulduzlar, bədirlenmiş Ay, haralardassa uçan quşların mürgüsü hey tekrarlanır, şairin gecəsi isə romantik ovqat gətirir, qələm vərəqləri görüşə çağırır..

Allahverdi müəllimin fikirləri oxucunun beynində sərt ovqat yaratır, əksinə, ədəbiyyatçı əhvalı səni də həzinədir. Oxuyuruq: "Daha bir gecə şairin qonağıdır, bəli, şairin qonağıdır. Bu xəyalı - romantik gecədə oxucusunun düşüncələrini dinləyir. İlahi, nə söylemir, özünəməxsus obrazlıqla".

**Bu gecə, gecənin son qatarındayam,  
Bu gecə, bir qəndlil qanadındayam.  
Sağında bir dərə - qara hökükdür,  
Solumda bir dərə - qara hökükdür.  
Dövrəmdə buludlar böyük-böyükdür,  
Dünyanın damına çıxmışam nədir?**

"Məmməd Arazın poeziyası"nda birinci fəsli müəllif "Məmməd Araz: şeirdən poeziyaya yol" adlandırmışdır. Belə təxmin elədim ki, şeir ayrıraqda, ümumi kontekstdə götürürəndə hələ poeziya deyil. Poeziya ötəri hissələrin misralarda inikası deyil - bu, şeir nümunəridir. Poeziya bütöv ədəbiyyatın tərkib hissəsidir, ən kübar sənətdir.

Allahverdi Eminov Məmməd Araz poeziyasında bu nüansi axtarmışdır, yazmışdır: "Məmməd Araz üçün həqiqəti poetik təfəkkürə əks etdirən, insan hisslerinə hörmətlə yanaşan, həbələ axtarışları irəliydi. Effemer, imperativ və vi-zioner olmamalıdır, dəcəl, mürtdə, məzhebsiz təsiri oyatmamalıdır. Belə vəsiyyət dünya poeziyasında da yaxşı qarşılanmamışdır". Bu analitik fikrin fonunda "Ömür" şeirini xatırladır. İnsanın ən yaralı yeridir, xəyalı mühəmməd uzaqlara çəkmək hissələri oyadır. Və onu da xatırladım ki, Məmməd Araz az yaşadı, bu ömründə çox poeziya nümunələri yaradardı. Diğer tərəfdən ədəbiyyatçı - müəllif oxucunu kövrək bir ovqata da aparmaq istəyir.

**Bir gün həyatında yellər qopacaq,  
Ömür öz tağından salacaq məni.**

Neçə il üstündə gəzdiyim torpaq  
Bir gün qoynuna alacaq məni.

**Qəbrimdə göyərən otları külək,  
Yayıb göyərdəcək dərədə, düzədə.  
Belkə sinəm üstə bitən bir çiçək,  
Gəzəcək nə qədər sinələr üstə.**

**Ömür də bir borcdur əlli il, yüz il,  
Bədbəxtidir az yazib, çox yaşayanlar.  
Şair dost, ömrünü yaşında deyil,  
Yazdıgı nəğmənin özündə axtar...**

Məmməd Araz poeziyasında İnsan fenomen varlıq kimi tərənnümüni tapır, o, hansı peşədə, sənətdə olursa xalqına xidmət etməyə borcludur. Belə hissələrən "Tarixçi alim" adlı şeirini 1983-cü ildə çap etdi. Şeirin poetikası xeyli mətləblərdən soraq verir. Xatırlayıram ki, Məmməd Araz geoloq olsa da savadlı, mütləcie, elmə maraqlanırdı, sözünü alımlırlə bölüşürdü, ideyalarını poetik dileyər. Filosof Helvetsinin fikridir ki, aydın və səmimi ideyaların sahibi olmaq azdır, bu ideyaları başqalarına çatdırmaq üçün həm də aydın ifadə bacarığı lazmıdır. Bəli, şair bu şeirində bu tələbi gözlədi:

"Bu amil keçmiş xatırladır, qavrayış zamanı qonşuluq, oxşarlıq, əksilik bağlılıqların formalaşması təşkil edir. Şübəsiz, poetik qavrama aparıcıdır. Belə ki, poetik qavrayışın məzmunundan asılı olaraq faktlar, hadisələr başqa bir cısimlərlə, əhvalatlarla qarşılaşdırılır, müqayisələr aparılır". Və şairin "Mən tələsmirəm", "Unudulmuş tək məzar", "Şair, nə tez qocaldın sən" kimi - unikal Səməd Vurğun poeziyasından təsirlənmiş, gözəl şeirlər qələmə almışdır.

"Sən tələsmədin", "Müqəddəs məzar" şeirləri bu gün də poetikliyini saxlamışdır.

Məmməd Araz təbəti sevirdi, onun qoynunda özünü rahat və sərbəst hiss edirdi, bu baxımdan o, gözel şairimiz Musa Yaqubun vurğunu idi. O, Məmməd Araza şeirlər həsr etmişdir. Belə bir misraları vardır:

**Bir eşqimə hicran möhrü basılmış,  
Heç bilmirəm necə yazmış yananı?  
Söhbət var ki, bəxtimə də yazılmış  
Daha onu poza bilməz pozanı.**

Her iki şairin münasibətlərinə (M.Yaqub bir müddət Bakıda yaşamış, Yazıçılar İttifaqında işləmişdir, M.Araz isə "Ulduz" jurnalında çalışmışdır) müəllif mövqeyi monoqrafiyada təbii verilmişdir: "Məmməd Araz Musa Yaqubun məxsusi poeziyasına inanmış, alqışlamış və daima yaradıcılığını izləmişdir, hər iki sənətkarın təmiz, ləkə

götürməyen poeziyasından gəlir. Hər iki şair təbiətin vurğunu, ecazkarlığı duyan, poetikləşdirən dəhilərdir".

Məmməd Araz "Dağlara çağırış"ı yazdı başqa əhvalla, ancaq müəllifin sehrində uzaqlaşmadı:

**Dağlar sevgisində bir ulu ata,  
Dağlar ərköyünlər atası deyil.  
Kimi xurcuntek ciyinə atan,  
Dərələr dibinə atası deyil...**

... Dünənki tarixi bugünkü daşa, Yamayıb basdırın əməllərdən qorun.

Allahverdi Eminov kütłəvileşen binənliyin Məmməd Arazın poeziyasında təqnidini qabarış verib, şairin "Biganələr iqlimində", "Məndən ötdü, qardaşımı dəydi", "Ərim geldi qalası", "Ağ şəhərli qapılar" və s. şeirlərinin poetikasına varır.

Monoqrafiya müəllifinin Məmməd Araz yaradıcılığına verdiyi qiymət ab-yekтивdir, bəzi ədəbiyyatşunaslar kimi tərefəkirlik yoxdur: "Məmməd Araz üçün poeziya bir taledir, ürəyinə sirle-rini açmasıdır, ənənəvi mənada istiladır! Poeziya insanla dünya, kainat və təbiəti oyadan möcüzədir. Poeziya insanları insanlığa çağırır" - yazar və şairdən "Bir axşamı balladasi" şeirindən son misraları nümunə gətirir:

**Ey ilham pərisi, varsansa əgər,  
Bu axşam üstümə qanadını gər.  
Mənə məhəbbətli bir nəğmə getir,  
Məhəbbət imzalı bir name getir.  
Oxuyum, oxuyum, o yarılm üçün,  
Onu cehiz verim qızlarım üçün.  
İlahi, qəlbimə bir sevgi göndər,  
İlahi, yazıqdır məni sevənlər...**

"Bu hissi necə verə adı bir şair? Mümkünsüzdür! Bu şeirin "xasiyyəti" elə səslənir - o, oxucuları ilə sərt davranmayı bacarmaz, hakimiyyətinə diqtə etməz. Şeir bitmir axı, son nöqtə formaldır, keçmişini dərtib getirir və gələcəye aparır". - A.Eminovun poeziyaya həssas münasibəti. Xatırlayıram ki, yalnız bu şeirin poetikası haqqında bir neçə il əvvəl o, "Ədalət" qəzetində silsilə məqaləsini çap etdi. Bu o deməkdir ki, Allahverdi müəllim böyük şairimizin poeziyası ilə çox-çox əvvəller də maraqlanmış, néhayət, "Məmməd Arazın poeziyası" fundamental monoqrafiyasını hasile getirmişdir.

Allahverdi Eminovun elmi təhkiyəsi orijinal üslubu ilə seçilir, bir şeirin fəlsəfəsinin incəliyinə qədə gedir, hər halda oxuyuruq. Eləsi də olur ki, gücü çatmayan şaire xüsusi, girişir, kiçik məqalədə 80-100 və daha çox misralar verir, bəs tənqidçi sözü? Məncə, birinci olaraq şairin xarakterini, mövzusunu, üslubunu "tutasan" ki obyektiv fikir deyənək.

(ardı 6-ci səhifədə)

(əvvəli 5-ci səhifədə)

Sonra paralellər aparasan. Yeri gəlmışkən A.Eminovun S.Vurğun, Musa Yaqub, Adil Cəmil kimi istedadlı şairlərin poeziyası haqqında monoqrafiyalarını oxuyanda bu məziyyəti duymuşam. Mənim tədqiqat sahəm dilimizin tarixində müasir dövrümüzə qədər poeziya nümunələrlə tutuşturmalar zəmnində alındığım nəticələrdir. Şairlərin poetikasını fərqləndirirəm. Belə yanaşma imkan verir ki, poeziyanın ilahi vəh olduğunu fikrən təsdiq edəsən. Məsələn, tənqidçi - müəllif Məmməd Arazda insan konsepsiyasına şairin fəlsəfi yanaşması baxışı ilə yanaşır və yazır: "Məmməd Arazın poeziyasında insan konsepsiyasını yaratmaq (elmi aspektə yox) arzusu (məqsədi) ilk yaradıcılığından özünü göstərmişdi və çalışmışdı insan davranışının məntiqini daha yaxşı dərk etsin, amma o da bəllidir - bu, başdan-ayağa sırdır, xisliyindən doğulur. Şair insanı dünyəvi dəyərlərdə: xeyrxaqliq, səmimilik, nəfsi tox... kontekstinde göründü". Və şairin poeziyasının bəzi nüanslarını açıqlayır: "Mən səni taparam", "Professor Gile məktub", "Nobel mükafatı", "Qarabağ düzü", "Araz üstə Çinar gördüm", "Azərbaycan dünyam mənim" və sair şeirlərin

nümunələrində Babaların uzaq əsrlərdən gələn hayqırışını eşidirik:

**Qoy bu günün düşməni də  
At çapmasın harin-harin.  
Torpaq altda gizlətmışık,  
Gur səsini babaların.**

Monoqrafiyada Allahverdi Eminovun Məmməd Arazla bağlı bir ədəbi tezislə qarışlaşdırı: "Məmməd Arazın poeziyası polifaniq olduğu qədər də "modern"dir, əgər sənət və ədəbiyyat olməzdirsə, onun bir qolu - budağı olan poeziyaya da həmin səlahiyyət verilmişdir... Şair onun üçün gerçək, gözəl və olməzlik pəncərəsindən görünmüştür. Belə baxış heç zaman "modern" naminə əsər üçün darixmamışdır. Şeirdirse insan adına, cəmiyyət adına, inkişaf adına yazılmalıdır. Başqa necə olardı, əgər poeziya sənət üçündürse cəmiyyətdən, insan fenomenindən bəhs etməməlidir, realliq-

dan uzaq olmamalıdır. Belə əsərlər dövrlər üçün moderndir" - tamamilə haqlıdır.

Müəllif hər iki anlayışla əlaqədar ədəbi mübahisə açır, lakin şairin yaradıcılıq mizanlarını tehlilə cəlb edir. "Şeirim", "Şeirə gətir", "Şair vüqarı", "Poeziya, poeziya", "Mən bir zaman şair idim" və s. şeirləri geniş, poetik aspektə təhlil edir. Mən bu şeirlərdə onu da hiss etdim ki, poeziyanın poetik obrazı şairdir, şairin "Məni"dir. Və Allahverdi Eminov bu şeirlərin poetikasını belə ümumiləşdirmişdir: "Hadsələrin və əhvalatların poetik faktda inikası, mənəvi varlığın duyulması və meftunluğu, ideya və bədii obrazın müəllifin münasibəti, habele bədii obrazın ma-hiyyətindən doğan təzahürler: dünyani və insanı əks etdirən ifadə üsulu, inkişafın əsas meyli və istiqamətliyi, xalqın və dövrün ideallarının təcəssümü".

**Poeziya, poeziya!  
Ey qələm qardaşım!**

**Mənimlə düz-düzə,  
Üz-üzə oturan  
Sirdəş bacım,  
Həmdəm qardaşım!  
Bu dünya yolunda  
Sən ömür karvanım!  
Haradasa büdrəyib  
Əbədi yixilsə  
Saribanım,  
Tufanlar səhrası  
Boranlar gədiyi adlayan,  
Böhtanlar ətəyi qatlayan  
Cürətin olarmı?  
Qüvvətin olarmı?**

Ədəbiyyatşunaslığda bu cür yanaşmalar həqiqi poeziya ilə şeir xetrine yazılan poeziyanın fərqi oxucular üçün bir "seçim" vasitəsi olur, poeziyanın fəal estetik və intellektual qüvvəsinə bürüzə verir: "Poeziyanın hər bir şaire verilmiş ünvanı var, bunun köməyilə oxucu arasın-

da vasitəçilik var" - yazar. Allahverdi Eminov Məmməd Arazın poeziyasının dili və əslubu haqqında, mövzu dairesi baredə geniş danışmışdır, orijinallığını xüsusi vurğulamışdır. Plastiklik, proporsiyallılıq xüsusi səslənir. İlk dəfə olaraq şairdə "patetiklik" anlayışının məhiyyətini müsbətə əsaslandırır: "Patetiklik estetik kateqoriyadır və həyecanlı, ehtiraslı mənanı verir, həyatın dönüş anında mühüm qərar etməsile bağlı yaranan güclü hissələrin təsir bağışlaması kimi də səciyyələnir". Bu qənaətlə bir dilçi olaraq razılaşırıam, alimin ədəbi-bədii dünyagörüşünün üstünlüyü ilə əlaqələndirmək istərdim.

"Məmməd Arazın poeziyası" monoqrafiyası şairin yaradıcılığı haqqında ilk geniş tədqiqat əsəridir, ümumiyyətlə, şairin poeziyası kontekstində atılan layiqli addımdır. İntəhasız və gərcin zəhmətin nəticəsidir. Etiraf edim ki, son illərdə belə səpgili monoqrafiya oxumamışam, yazınlar da seyirçi, qeyri-estetik, biçimsiz əsərlərdir.

İndi, həqiqəti deyən yaşımız və zövqümüzdür.

04.02.2019



ƏDALƏT •

12 mart 2019-cu il